

Həmişə yeri görükən ustadım...
Şirməmməd müəllimi anarkən...



Bakı Dövlət Universitetinin məzunları onu universitetlərin "şahı" adlandırır. Bu universitetin yetirməsi olduğuma görə mən də bu fəxri hər gün yaşayırıam. Bir də fəxr edirəm ki, həm də çox minnətdaram ki, belə yenilməz şəxsiyyətlərdən sayılan Şirməmməd Hüseynov kimi müəllimlərdən dərs almışam.

O, çox elmli və cəsarətli müəllim idi!

Hələ sovetlər ölkəsinin qan-qan dediyi bir zamanda Şirməmməd müəllim auditoriyada cəsarətli çıxışları ilə bizi heyrətə salırdı. Bizim nəzərimizdə o, qorxmaz bir qəhrəman idi. III kursda bizə partiya-sovet mətbuatı fənnini tədris edirdi. Buna baxmayaraq, elə sovetlər birliliyinin partiya-sovet mətbuatının daxilindəki bir sıra ədalətsizliyi, Moskvanın şəhərlərdəki qəzetlərə çox ciddi siyasi tələblərini, bunun müqabilindən maliyyə vəsaiti ayrılmamasını deyirdi. Şirməmməd müəllimin belə cəsarəti bizi həqiqətən heyrətə götürirdi.

Mənim müəllimim bütün ağlı və fəaliyyəti ilə demokratik ruhlu,

kratik düşünceli idi. Az qala, Xalq Cümhuriyyeti ile həmşəş olan
mim özlündə bir azadlıq mücadiləsi aparırdı. Deyim ki, bu gün
qıl, azad düşünce ilə yaşayırsaq, bu çətin və mürəkkəb yolda söz
lerin, mücadilə edənlərin ilk sırasında həmişə mənim əziz
mənim Şirməmməd Hüseynovu dayanan görürəm!

...Şirməmməd müəllimin xoşuna gətən on gəzər məmən və kar xüsusiyyətlərindən biri də o idi ki, heç vaxt öz tələbələrinə, "İtahlarımı, məqalələrimi oxuyun" demirdi.

əmməd müəllimin mənim həyatımda rolü bir daha yadına düşür.

II kursu bitirəndən sonra yay tətilində, hələ yeniyetmə məndan ara-sıra yazdığını, bezilərini isə çap etdirdiyim "mənsur şeir yeyəsi" üzərində işləməyə başladım. III kursun ilk dərs günlərində əğim redaksiyada tanış olduğum professor Nurəddin Babayevə o verdim ki, oxuyub öz fikrini bildirsin. Bir neçə gündən sonra əlin müəllim söylədi ki: "Şənin elmi işini Şirməmməd müəllimə etmişəm. Müdafiə məsələlərini o, daha yaxşı bilir, səni lazımı a istiqamətləndirir." Ciddiyyəinden və qətiyyətindən çəkindiyim məmməd müəllim məni çağırıb, hec gözləmədiyim səmimiyyətlə

Sən tələbə kimi böyük inqilab eləmişən. Onu da bilməlisən ki, tələbəyə namizədlilik dərəcəsi almaq üçün elmi müdafiəyə icazə r. Ümumiyyətlə, bizim müdafiə işlərimiz filologiya fakültəsindədir. Buna baxmayaraq, sən tələbəlik illərində bu tarixi və nezəri rini daha da təkmilləşdirə bilərsən. Bu maraqlı işi ölkəmizdə bu xüsusi uğurları olan Gülhüseyn Hüseynoğluna verdim. Haqqında dedim. Get onunla görüş...”

Gülhüseyin müəllim, eləcə də filologiya fakültəsinin dekanlığında gər müəllimlər məni çox hörmətlə qarşıladılar. Əlbəttə, bu, Məmməd müəllimin hörmətiydi. Bilirdilər ki, Şirməmməd müəllim əbəni belə tapşırırmaz, ümumiyyətlə, “tapşırıq” məsələsindən gedirdi...

Gülhüseyn müəllimlə görüşdüm. Dedi ki, sən dövlət
ündan sonra gələrsən, nə edəcəyimizi danışarıq. Çox maraqlı bir
şəhər, biz o işi lazımi qaydada ortaya çıxarıraq.

Dövlət imtahanından sonra dəhlizdə dayanmışdım. Laborantlardan i mənə yaxınlaşış dedi ki, Gülhüseyin müəllim filologiya fakültəsində ni gözləyir. Bilirdim ki, kənardan Şirməmməd müəllimin de gözü ümdədir. Bu qədər qayğıkeşlik hər müəllimə xas deyildi. O da ola ki, liki müəllimlər...

Bir müəllimin tapşırıqsız, heç bir qohumluq əlaqəsi olmayan
ikəranlı balasına bu cür qayğısı inanın ki, məni kövrəldirdi. Sonra
məmməd müəllimlə yenə görüşdüm. Təşəkkürümüz bildirdim.
Müəllimlə idafiyədən intina etdiyimi söylədim. Səbəbini də açıqladım. Cavabında
“Bunu dedi: “Çox təəssüf! Gərək belə olmayıyadı!..”

əllimim məni sınadı...

Jurnalistik fakültesinde bize, ixtisas fənni tədris olunurdu. Bu fənni dosent Yalçın Əlizadə keçirdi. IV kursda - imtahan verməliydiyik. Müəllimi gözleyirdik. Bir də gördük, Şirməmməd müəllim gəlir. Tərümümüzü yüksəldirdi. Tələbələr arasında belə səhbbət gezirdi ki, "O heç zaman eşitmır... Kəsdiyi tələbənin dayayı kim olsa da, ondan qiymət ala bilməz" və s. Dehlizdə dayanan digər uşaqlar da Şirməmməd müəllimi tərüb qorxu mənasında bize qasq-pərvənə etdirilər.

Auditoriyaya daxil olduq. Həmişə olduğu kimi, yenə də birinci bilet çəkib oturdum. Şirməmməd müəllim ara-sıra dərədən-dağdan yüksək da, əslində bilet çəkib oturanlara göz qoyurdu. Səsinə də bir əhərəmlik qatmışdı. Həmişə ciddi görünən, zəhmli müəllimin üzündə bir pəssüm vardi. Üç-dörd dəqiqədən sonra mən hazır olduğumu bildirdim. "Vox", - dedi, - "sən bir az da hazırlaş. Şirməmməd müəllime cavab verməyi bir ele də asan bilmə." Hardasa imtahan başlayandan təqrübən ona qoşa sonra icazə verdi ki, sualları danışım.

Mən cavab verdikcə, onun üzündə güclə sezilən tebəssüm
ürdüm. Cavabımdan razi qaldığını imtahanın sonunda bildim...

Üçüncü sual reportaj janrı barədəydi. Men təcrübədə - rayon
zətində və radioda öyrəndiklərimlə yanaşı, janra dair elmi şərhləri de-
rumuşdum. Nə bilirdimse, danışdım. Şirməmməd müəllim məni çox
qəqtələ dinləyirdi. Axırda bu janra aid elə fikirlər söyləməyə başladı ki,
en təəccüb qaldım. Axi, janr üçün həm Azərbaycan, həm də rus
ətbuatından verilən elmi mənbələrdə belə bir məlumat yox idi. Soruşdu-

- Bəs bunları niyə oxumamışan?
Doğrusu, müəllim, sizin dediklərinizə rast gəlməmişəm.
O da Şirməmməd müəllimin kəşfidir, - deyib gülümsədi.
Çiyindən sanki bir yük qalxdı. Mən də gülümsəyib dedim:
Siz də bu janr baradə kitabınızı çap elətdirirsiniz, onu da oxuyub cavab
verəram.

Məmməd Müəllim üzünü tutdu auditoriyaya

Baxın, ay uşaqlar, Rafiq başqa tələbələrdən fərqli olaraq, demədi ki, elə bir kitab görmüşəm, oxumuşam, amma həyəcandan unutmuşam. Çünkü o, erilən bütün ədəbiyyatla tanış olub, yaxşı da cavab verdi. Mən əhvalınızın ozmaq istəmirəm. Kim Rafiq kimi cavab verəcəksə, gəlsin, eks-təqirdən sizinə "yaxşı" yazacağam.

9, qiymət kitabımda "əla" yazdı. Məndən sonra heç kəsdəni. Beləliklə, imtahan on-on beş dəqiqə ərzində bitdi. Biz dəhlizdə hamu təəcüb qaldı. "Hamınız kəsdil?" - deyə soruştular. Hələ gülüşdük. Kefimiz ala buluddaydı.

Bir daha emin oldum ki, həqiqi elmlı insanlar istedadlı tələbəni övvlədi kimi çox istəyir. Alicənablılığı ilə mən də onu bir ata kimi sevdim. Tələbəlik illərində ölkənin bütün mətbuat orqanlarında çıxış edir, radiodə verilişlər aparır, ara-sıra televiziyyada görsənirdim. Dekanlıqdan eşidirdim ki, Şirməmməd müəllim mənim çıxışlarımı maraqlanır. Bu da mənə cəddi məsuliyyət, özünəinam hissi aşşılayırıdı.

* * *

...Müellimlərimi xatırlayanda hələ də canımdan gizli keçir. Böyük elm müdafiələri tezək elm tarixində deyil, həm də öz tələbələrinin səfərində silinməz işlər qovaraq gediblər.

Elmə maşqul olanlar və elm öyrədənlər Uca Dərgahda da xüsusi mərtəbə və hörmətə layiqdirler. Əminəm ki, əziz müəllimimin, ORADADA yeri hörmət və mərhamət qatınlıdır. Fəthiniz mübərek! Vətəni sedaqqət, xalqına hörmət, yetirmələrinə tələbkar və qayğılaş olan səsiviyətin müükafatı, mahz bəla da olmalıdır!

Rafiq RƏHİMLİ,
Əməkdar mədəniyyət işçisi,
Dövlət Gənc Tamaşaçılar Teatrının
ədəbi hissə müdürü